



“Yaşıl dünya” naminə

COP marafonunun 29-cu Bakı finisi



Planetdə sənayeləşmənin sürətlənməsi, iqtisadi artımın baş verəməsi və əhalinin artması istixana qazları emissiyalarının artmasına götərib çıxarıb ki, bu da iqlim dəyişikliyini şərtləndirib. Belə bir şərait isə təbii ki, qlobal səviyyədə ciddi narahatlıq yaradaraq aktual problemə çevrilib.

Bəs vəziyyətdən çıxış yolu barədə nə demək olar? Ekspertlərin fikrincə, mövcud təhlükəni inkişaf etməkdə və inkişaf edən ölkələrin birləşməsindən qaldırmaq və dövlətlərin bu sahədə öhdəliklərinin icrasına ciddi nəzarət mexanizmləri hazırlayıb hərəkətə göttirməkdir.

Mütəxəssislərin fikrincə, bu məsələdə müəyyən təməl prinsipləri var və həmin prinsiplərə sadıqlıq nümayiş etdirilməsi zəruri şərtlərdən biridir. Bu fikri bildirərək, ilk növbədə, 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində qəbul edilən Paris sazişi tətbiq olunur. Paris sazişində qlobal istiləşmənin 2°C -dən aşağı saxlanılması və $1,5^{\circ}\text{C}$ ilə məhdudlaşdırılması qarşıya mühüm vəzifə kimi qoyulur. Ekspertlərə görə, adıçəkilən saziş çərçivəsində davamlı təşəbbüsələr göstərilməsə, emissiyaların azaldılması üzrə hazırlanmış planların icrasına səmərəli nəzarət mexanizmi yaradılmasa, məqsədin reallaşması qeyri-mümkündür.

Yeri gölmüşkən, ekspertlər təsfinin iqlim öhdəliklərinin icrasına nəzarət mexanizmlərinə monitorinq, hesabatlılıq və yoxlama sistemləri, maliyyə-texniki dəstək, eləcə də öhdəliklərin qiymətləndirilməsi, onların diqqətlə nəzərdən keçirilməsi kimi prinsiplər daxidir. Bu sadalanan amillərin yüksək səviyyədə gerçəkləşdirilməsi şəffaflığın, hesabatlılığın mövcudluğunu şərtləndirir, eyni zamanda, ölkələr arasında etimad, inam səviyyəsini artırır.

Onu da qeyd edək ki, 2015-ci ildən ötən müddətdə – Paris sazişi qəbul edildiyi vaxtdan indiyədək adıçəkilən sənəddə qarşıya mühüm vəzifə kimi qoyulan qlobal istiləşmənin 2°C -dən aşağı saxlanılması və $1,5^{\circ}\text{C}$ ilə məhdudlaşdırılması məqsədinə lazımi səviyyədə yanaşılmayıb. Bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İTİT) iqlim sahəsində tədbirlərinin monitorinqi Beynəlxalq İqlim Fəaliyyəti Programının (IPAC) əhatə etdiyi və 51 ölkəyə yönəlmüş iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin icmalında diqqətə çatdırılıb.

COP29-un müəyyən olunmuş prezidenti, Azərbaycan Respublikasının eko- logiya və təbii sərvətlər naziri Muxtar Babayevin Tərəflərə və Həmfikir Qruplara

ünvanlaşdırılmış məktubda da Paris sazişinin qlobal istiləşmənin 2°C -dən aşağı saxlanması və $1,5^{\circ}\text{C}$ ilə məhdudlaşdırılması öhdəliyi ilə bağlı məsələyə xüsusi önəm verilib: “Biz $1,5^{\circ}\text{C}$ hədəfinə hamıliqu nail olmaq və heç kimi geridə saxlamamaq üçün bir çox kəsişən müstəvilərdə birləşdirilməli, dayaniqli inkişafi hərtərəfli nəzərdən keçirməli və inklüziv nəticələri təmin edən inklüziv proses çərçivəsində bütün demoqrafik qrupları ehtiva etməliyik. Ambisiyanın artırılması və fəaliyyətə təkan verilməsi ilə bağlı COP29-un perspektiv baxışının əsasında məhz bu məqsəd dayanır”.

Yuxarıda adıçəkilən İTİT-in həmin hesabatı da göstərir ki, iqlim dəyişmələrinin nəticələrinin azaldılması üzrə öhdəliklər Paris sazişinin məqsədlərini gerçəkləşdirmək üçün lazımi səviyyəyə çatır. Belə ki, Paris sazişinin yüzülliyin sonuna qədər temperaturu $1,5^{\circ}\text{C}$ -ə qədər məhdudlaşdırmaq hədəfinə nail olmaq üçün 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını qlobal şəkildə 2019-cu illə müqayisədə 43 faiz azaltmaq nəzərdə tutulur. Lakin İTİT dövlətləri və bu quruma tərəfdən ölkələr tərəfindən 2020-ci il emissiyaları ilə müqayisədə tullantıları müvafiq olaraq 28 faiz və 5 faiz azaltmaq öhdəlik kimi qəbul edilir.

Yuxarıda adıçəkilən hesabatda vurgulanır ki, Paris sazişinin hədəfini reallaşdırmaq üçün proqnozlaşdırmaq əsaslanmaqla İTİT və təşkilatın tərəfdəsi ölkələr emissiyalarının azaldılması üzrə çəqsədləri, ümumilikdə, ən azı daha 30 faiz artırılmalıdır.

İçmaldə, həmçinin bildirilir ki, qəbul olunan və İTİT-in riayət etdiyi iqlim qərarlarının artım sürəti 2022-ci ildə ləngiyib. Həm adıçəkilən təşkilat, həm də bu qurumla tərəfdən ölkələrin keçirdikləri milli iqlim tədbirlərinin artım sürəti 2022-ci ildə yalnız 1 faiz artıb. 2000-2021-ci illər ərzində qəbul edilən qərarların orta artım sürəti isə 10 faiz olub.

Ekspertlərin bununla bağlı rəylərində İTİT-in diqqət mərkəzində saxladığı iqlim qərarlarında artım sürətində nəzərə çarpan ləngimənin qarşısını almaq üçün, ilk növbədə, ölkələrin mövcud siyasetlərini sərtləşdirmək və ya hazırda geniş istifadə olunmayan yeni strategiyalar qəbul etmək zəruri sayılır. Eləcə də bu zaman tikinti və nəqliyyat sektorlarında karbon qiymətlərinin müəyyənləşdirilməsi, qadağalar və qazıntı yanacağı hasilatı və ya yaxud qazıntı yanacağına əsaslanan infrastrukturdan mərhələli imtiyaz həllində önemli amillər hesab edilir.

İTİT-in iqlim sahəsində tədbirlərin monitorinqi icmalında, eyni zamanda, 14 ölkənin 2010-2020-ci illər ərzində emisiyalarının artması, Braziliya, Çin Xalq Respublikası, İndoneziya və Hindistan kimi ölkələrdə emissiyaların hələ də yüksəldiyi, amma gözənlənən pik həddə çatmadığı vurğulanır. Yeri gölmüşkən, icmalda 2020-ci ildə emissiyaların artımının 2010-cu il səviyyəsi ilə müqayisədə Çin-də 34 faiz, Hindistanda isə 37 faiz olaraq qiymətləndirilir.

Bu məqamda Ümumdünya Səhiyyə Təşkilatının məlumatına da diqqət yetirmək yerinə düşər. Bildirilir ki, hər il 8 milyon insan ekoloji təsirlər üzündən həyatını itirir. Hazırda atmosferə ən çox karbon emissiyaları buraxan ölkələr dünyanın ən inkişaf edən dövlətləridir. Məsələn, Çin 14 milyard tondan çox, ABŞ 6 milyard ton, Hindistan 3,5 milyard ton, Avropa Birliyi 3,4 milyard ton, Rusiya 2 milyard ton, Yaponiya isə 1,170 milyard ton CO₂ emissiyası buraxır.

Mütəxəssislərin məlumatına əsasən, qlobal istixana qazı emissiyalarının 29 faizini təşkil edən 22 İTİT dövlətində və 8 İTİT tərəfdən ölkəsində 2022-ci ildə iqlim dəyişmələri ilə mübarizə tədbirləri aktivlaşdırılıb. Bu, ilk növbədə, sıfır emissiyalar üzrə yeni və ya gücləndirilən öhdəliklər hesabına reallaşdırılıb.

Bildirilir ki, iqlim öhdəliklərinin icrasına səmərəli nəzarət mexanizmləri Paris sazişinin məqsədlərinə və qlobal iqlim dəyişmələrinə nail olmaq üçün əsasdır. Monitorinq, hesabatlılıq və yoxlama ölkələrə və beynəlxalq ictimaiyyət irəliləyişi izləmək, problemləri aşkarlamaq və iqlim dəyişikliyi ilə daha səmərəli mübarizə üçün strategiyaları tənzimləmək şəraiti yaradır.

Təxniki və maliyyə potensialının inkişafı, eləcə də inkişaf etməkdə olan ölkələrə dəstək iqlim öhdəliklərinin uğurla həyata keçirilməsində əsas rol oynayır. Bundan başqa, qiymətləndirmə və nəzərdən keçirmə mexanizmləri ölkələrin öz planlarını təkmilləşdirməsinə və əldə edilmiş təcrübəyə, habelə yeni elmi səbutlara əsaslanaraq ambisiyalarını yüksəltməyə imkan verir.

Gələcəkdə dəyişən iqlim çağırışlarına adekvat cavab verilməsi üçün nəzarət mexanizmlərinin gücləndirilməsi və təkmilləşdirilməsi davam etdirilməlidir. Beynəlxalq ictimaiyyət iqlim hədəflərinə nail olmağa və ortaq gələcəyi qorumağa kömək edəcək daha ədalətli və dayanıqlı sistemin qurulması üzərində aktiv şəkildə çalışmalıdır.